



Dilşad
XANİM

Mühacirətdə gənclərin qurduğu təşkilatlardan biri də Azərbaycanlı Tələbələr Birliyidir. Çünkü mühacirətə gedən gənc azərbaycanlıları, eləcə də yaşılı mühacirələrin övladları Türkiyədəki universitetlərdə ali təhsil alıb, ictimai-mədəni mühitə qatılıblar.

Məsələn, Türkiyənin "Vakit" qəzetinin 2 sentyabr 1928-ci il tarixli sayında "Azərbaycanlı bir xanım" başlıqlı xəbərdə yazılıb: "Sabiq Azərbaycan Milli Hökumətinin Məliyyə naziri Əbdüləli bəyin qızı Məryəm xanım bu il İstanbul Universiteti Ədabiyat Fakültəsi Tarix şöbəsini müvəffəqiyyətlə bitirib. Məryəm Əbdüləli xanım lisey təhsilini Azərbaycanda aldıdan sonra universitetimizə daxil olub. Məryəm xanım universitetimizi bitirən ilk azərbaycanlı qızdır. Təbrik edirik, müvəffəqiyyət arzulayıraq".

"Odlu Yurt" jurnalının 19-cu sayında verilmiş "Bu il məzun olanlar" başlıqlı xəbərdə isə 1930-cu ildə məzun olanlar haqqında qısa bilgi təqdim edilib: "Bu il azərbaycanlı gənclərdən Baykara Hüseyin bəy Ankara hüquq fakültəsindən, Rüstəm bəyli Şükru, Tofiq Rahim bəylər İstanbul oğlan liseyindən və Zeynalzada Hakimə xanım İstanbul qız liseyindən məzun olublar. Məzunlardan Baykara bəy Diyarbekir vilayəti Osmaniyyə qazası prokurorluğuna təyin edilib. Şükru bəy bu yaxınlarda təhsil üçün Avropaya gedəcək. Hakimə xanımın hökmət hesabına Avropaya göndəriləcəyi söylənməkdədir. Məzun vətəndaşlarını bu münasibələ təbrik edir, müvəffəqiyyətlər diləyirik".

Dövrün məşhur tələbələrindən Sürəyya Talibxanlı, Dilşad Talibxanlı, Əhməd Cəfəroğlu, Səlim Rəfiq, Mirzəbala Məhəmmədzadə və başqalarının da adını çəkə bilərik.

Azərbaycanlı Tələbələr Birliyi

Azəri-Türk Gənclər Birliyinin sədri Məhəmmədsadıq Aranın iddiasına görə, Azərbaycanlı Tələbələr Birliyi 1929-cu ildə onun rəhbəri olduğu təşkilat parçalamaq məqsədilə qurulub. Bu işi Məhəmmədəmin Rəsulzadə və Mirzəbala Məhəmmədzadə qrupu Əhməd Cəfəroğlu vasitəsilə ediblər.

Keçirilən tədbirlər

Dövrün mətbuatında Azərbaycanlı Tələbələr Birliyinin keçirdiyi tədbirlər haqqında bəlgilər verilib.

1933-cü il fevral ayının 19-da tələbələr ziyafrət təşkil ediblər. "İstiqlal" qəzeti bu barədə yazıb: "İstanbulun ali məktəblərində oxuyan Azərbaycanlı Tələbələr Birliyi fevralın 19-da güntəndən sonra Bəyoğlu Tokatlıyan hoteli salonunda mükəlləf şəkildə musiqili-rəqsli çay ziyafrəti tərtib etmişdir. Böyük salonun qapısı üzərində Türkiyə və Azərbaycan bayraqları asılmış və ziyafrət Türkiyə və Azərbaycan milli marşları ilə başla-

mışdır. Hər iki marş ayaqda diniñənmiş, ondan sonra müvəffəqiyyətə Azərbaycan, Türkiyə və Krim milli rəqsleri icra edilmişdir. Azərbaycan və Krim musiqiciləri milli havalər çalmış, milli qiyafətlərdə edilən milli rəqs-

ler çok alqışlanmışdır. Xüsusiət pianoda milli azəri havaləri çalan və milli şərqlər oxuyan azərbaycanlı tələbə Dilşad xanım çok alqışlanmışdır. Ziyafrətə azərbaycanlı, türkistanlı və krimli türklərdən başqa İstanbulun bir çox məşhur simaları, bəzi millət vəkilləri, universitet tələbələri iştirak edirdilər".

Azərbaycanlı Tələbələr Birliyi ziyafrətlər yanaşı konfranslar təşkil ediblər. "İstiqlal" qəzeti təxərindən baş tutan mühabirələrdən biri haqqında belə xəbər verilib: "İstanbuldan yazılı-

imperatorluqların süqut və parçalanmasını milliyyət məfkurəsinin zəfəri ilə izah və isbat etmisişdir".

27 aprel işgalinin ildönümle ri də tələbələr tərəfindən qeyd olunub. "İstiqlal" qəzeti bu barədə yazıb: "İstanbuldan alınan məlumatə görə, oradakı azərbaycanlılar bu il Azərbaycanlı Tələbələr Birliyinin binasına toplanmışlar. Yiğincəq sabiq Ədliyyə naziri Xəlil bəy Xasmə-həmməd tərəfindən açılmışdır. Toplantıda azərbaycanlılar yanaşı türkistanlılar, şimali qafqazlılar, ukraynalılar və digərlər niitqlər söylemişdir".

Cümhuriyyətin 15-ci ildönü mü münasibətli də Azərbaycanlı Tələbələr Birliyi tədbir təşkil edib. "İstiqlal" qəzeti təxərindəki məlumatda bildirilib: "Axşam İstanbul Xalqevi salonunda Azərbaycanlı Tələbələr Birliyi tərəfindən parlaq və böyük, çaylı,

gənclərinin oynadıqları milli rəqsler fövqəladə alqışlarla qarşılıqlı olmaqdır. Əli bəyin qız və oğlan övladları ilə birgə oynadığı Şamil rəqsi coşqunluqla qarşılıqlı, dəfələrlə təkrarlanmışdır. Azərbaycan milli oyunları ilə Avropa rəqsleri arasında azəri gəncləri müxtəlif şərqlər və nəgmələr oxumuşdurlar. Xüsusiətə İstanbul Darülfünunu tələbəsindən Dilşad xanımın pianoda çalaraq oxuduğu milli Azərbaycan şairi Əli Yusif bəyin "Bir Turan yolcusu deyir ki..." şeiri çox təqdir edilmişdir... Gecədən sonra müxtəlif Türk əllərinə mənsub tələbələr Azərbaycanlı Tələbələr Birliyinin yurdunda toplaşaraq sabaha qədər ifa edib, oynamış və çox səmimi bir hava içində oylanmışdır".

Azərbaycan Cümhuriyyətinin qurulmasının 15 illiyi ilə bağlı gündüz keçirilən tədbirdə isə Azərbaycanlı Tələbələr Birliyi protest etmək yanaşı Azərbaycandakı vəzifəsi ilə bağlı sərt şəkildə ittihəm ediblər: "Proteste imza atan tələbələrdən bir neçəsinin şəxsən şahid olduqlarından dolayı qətiyyətə söylədiklərinə görə Azərbaycanlı Tələbələr Birliyi sədrliyini edən və bu gün

zanmalıyıq. Bunun üçün də əl-ələ verək yürüməliyik. Hər cür fədakarlığa hazır olduğumuz söz verir, deyirik ki, Vətənimiz istiqlalını qazanacaq, sevimli üç rəngli bayrağımız yenə o müqəddəs torpaqlar üstündə dalğalanacaq və Azərbaycan yenə azərilərin olacaqdır".

İslam bəy əleyhinə etiraz

"İstiqlal" qəzeti təxərində Azərbaycanlı Tələbələr Birliyinin rəisi Islam bəy haqqında bir iddia da qeyd olunub. Qəzətə verilən xəbərə görə, 25-30 nəfər İslam bəyi protest edərək onu birliyin yanlış və zərərlə şəkildə idarə etmək yanaşı Azərbaycandakı vəzifəsi ilə bağlı sərt şəkildə ittihəm ediblər: "Proteste imza atan tələbələrdən bir neçəsinin şəxsən şahid olduqlarından dolayı qətiyyətə söylədiklərinə görə Azərbaycanlı Tələbələr Birliyi sədrliyini edən və bu gün

Mühacir tələbə təşkilati

"Bayrağımız yenə o müqəddəs torpaqlar üstündə dalğalanacaq"



dügənə görə, oradakı Azərbaycanlı Tələbələr Birliyində konfranslar və görüşlərin tərtibinə başlanılmışdır. İlk görüşü İstanbul darülfünununun tələbəsindən və Tələbələr Birliyi idarə he-

rəqsli bir gecə tərtib edilmişdir. Saat 6-dan 12-yə qədər davam edən bu gecədə İstanbulda yaşayan azərbaycanlılar, "Milli Türk Tələbə Birliyi" idarə heyəti, bir çox məşhur və mümtəz si-

adından iki nəfər çıxış edib. Təşkilatın sədri İslam bəy yenidən istiqlali əldə edən qədər mübarizə aparacaqlarını bildirib, gəncliyin istiqlalı qazandıran mürşidlər qarşısında hörmətli əylidiyi qeyd edib.

Əli bəyin qız və oğlan övladları ilə birgə oynadığı Şamil rəqsi coşqunluqla qarşılıqlı, dəfələrlə təkrarlanmışdır. Azərbaycan milli oyunları ilə Avropa rəqsleri arasında azəri gəncləri müxtəlif şərqlər və nəgmələr oxumuşdurlar. Xüsusiətə İstanbul Darülfünunu tələbəsindən Dilşad xanımın pianoda çalaraq oxuduğu milli Azərbaycan şairi Əli Yusif bəyin "Bir Turan yolcusu deyir ki..." şeiri çox təqdir edilmişdir... Gecədən sonra müxtəlif Türk əllərinə mənsub tələbələr Azərbaycanlı Tələbələr Birliyinin yurdunda toplaşaraq sabaha qədər ifa edib, oynamış və çox səmimi bir hava içində oylanmışdır"

yətinin üzvlərindən azəri Əli bəy tərtib etmişdir. Əli bəyin konfransı "Hərəkət və məfkurə" və "Hərəkət qüvvəti və tələbələri" olmaqla iki qismində ibarət olmuş, hər mühəzirəyə bir gün ayrılmışdır. Əli bəy milli harsı və milli harsdan doğan milli məfkurəni təfsilatlı şəkildə izah etdi. Dənədən sonra milli harsa söyklənən milli məfkurənin yaratdığı istiqalala yönəlmış milliyyət hərəkatlarına toxunmuş, mühərribələrdə zəfer və məğlubiyyətləri milli hars baxımından tədqiq edərək

mələk əyildiyini qeyd edib. "İstiqlal" qəzeti Dilşad xanımın çıxışına daha çox yer verib: "İstiqlalını müvəqqəti olaraq itirmiş bir ölkənin övladı kimi deyə bilərəm ki, yeni bir qurtuluş qazandırmaq üçün çalışanların müstərək duygularını bir-birinə bildirən toplantıdayıq". Dilşad xanım bir milletin həyatının qurtuluşunun təkcə kişilərin fədakarlığı ilə deyil, eyni zamanda qadınların da bu yolda çalışmaları ilə olacağını qeyd etdi. Azəri Heyəti də iştirak etmişdir. Azəri

mələk əyildiyini qeyd edib. "İstiqlal" qəzeti Dilşad xanımın çıxışına daha çox yer verib: "İstiqlalını müvəqqəti olaraq itirmiş bir ölkənin övladı kimi deyə bilərəm ki, yeni bir qurtuluş qazandırmaq üçün çalışanların müstərək duygularını bir-birinə bildirən toplantıdayıq". Dilşad xanım bir milletin həyatının qurtuluşunun təkcə kişilərin fədakarlığı ilə deyil, eyni zamanda qadınların da bu yolda çalışmaları ilə olacağını qeyd etdi. Azəri Heyəti də iştirak etmişdir. Azəri

İstanbul darülfünununda tələbə olan İsləm Əfendi bir neçə il əvvəl Gəncədən qaçmış və orada ikən Kommunist firqəsinə mənsub üzvlərden olmuşdur. Kommunist olduğu üçün Gəncə komsomollar təşkilatı idarə hetərində çalışaraq bəzi tələbələri "sənin atan milletçidir, müsavatçıdır" deyə tehdid etmiş və bu kimi ittihəmlər bir neçə tələbəni məktəbdən qovdurmuşdur". Yeri gəlmışken qəzet də bu iddiaya dəstək olub.

Qeyd edək ki, azərbaycanlı gənclərin, tələbələrin İstanbulda təhsillərinə Qafqaz İsləm Ordusunun komandanı Nuri Kılıgil paşa da dəstək olub. "Azəri-Türk" jurnalının verdiyi məlumatda görə, Nuri paşa ayda 25 ilə "Azəri-Türk Gənclər Birliyi"nə yardım etmiş. Nuri paşa azərbaycanlı tələbələr üçün açılan tələbə yurduna da dəstək olub.

Dilşad xanım kimdir?

Azərbaycanlı Tələbələr Birliyinin en fəal üzvlərindən olan Dilşad Talibxan Elbrus 1915-ci ildə Bakıda doğulub. 1931-ci ildə İstanbul Qız Liseyini, 1934-cü ildə İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölmənə bitirib. Həmin fakültənin Təcrübə Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistənt kimi elmi fəaliyyətə başlayıb. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə edib, eyni bölmədə 1954-cü ilin noyabrında Izmirdə Ege Üniversitesi Tibb fakültəsi Fizika İnstitutuna təyin edilib. O, 11 iyul 1961-ci ildə burada professor ünvanına sahib olub. 14 oktyabr 1961-ci ildə yeni qurulan Ege Üniversitesi fənn fakültəsi təcrübə fizika kafedrasına təyin edilib. 15 aprel 1969-cu ildə eyni üniversitetin mühəndislik elmləri fakültəsinə keçib. Sağlamlığında yaranmış narahatlıqla bağlı 1976-ci ildə erkən yaşda təqəüdə çıxıb, Izmirdən İstanbula köçüb, Bağdad prospektində evində yaşayıb. 11 aprel 1979-cu ildə İstanbulda vəfat edib. İki kitabı və altı elmi məqaləsi var.